

**“B.SƏRDAROV ADINA MAŞINQAYIRMA ZAVOD”
TÖRƏMƏ AÇIQ SƏHMDAR CƏMIYYƏTİ**

31 DEKABR 2019-CU IL TARIXİNƏ

**MALİYYƏ HESABATLARINA
MÜSTƏQİL AUDİTOR RƏYİ**

“B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti

31 dekabr 2019-cu il tarixinə bitən il üzrə maliyyə hesabatlarının hazırlanması və təsdiq edilməsi üzrə rəhbərliyin məsuliyyəti haqqında hesabat

Rəhbərlik Cəmiyyətin 31 dekabr 2019-cu il tarixinə balansı və mənfaət və zərərlərini düzgün əks etdirən hesabatların Maliyyə Hesabtalarının Milli Mühəsibat Standartlarına (“MMS”) uyğun olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.


Maliyyə hesabatlarını hazırlayarkən rəhbərlik aşağıdakılara cavabdehdir:

- Müvafiq mühasibat uçotu prinsiplərinin seçilməsinə və onların ardıcıl sürətdə tətbiqinə;
- Ədalətli və düzgün qərarların verilməsinə və qiymətləndirmələrin aparılmasına;
- Maliyyə hesabatlarında açıqlanmış və izah edilmiş hər hansı mühüm kənarlaşmaların MMS-in tələblərinə uyğunluğuna;
- Cəmiyyətin təxmin edilə bilən dövr ərzində öz fəaliyyətini davam etdirməsi mümkün olmayana qədər maliyyə hesabatlarının fasılısızlıq prinsipi əsasında hazırlanmasına.

Həmiçinin rəhbərlik aşağıdakılara görə məsuliyyət daşıyır:

- Cəmiyyətdə effektiv və sağlam daxili nəzarət sisteminin qurulmasına, tətbiqinə və saxlanılmasına;
- Cəmiyyətin maliyyə vəziyyətini hər zaman dəqiq açıqlayan və Cəmiyyətin maliyyə hesabatlarının MMS-in tələblərinə uyğun olduğuna təminat verən mühasibat yazılışlarının hər zaman dəqiq və düzgün saxlanılmasına;
- Mühasibat yazılışlarının Azərbaycan Respublikasının qanuvericiliyinə və mühasibat uçotu qaydalarına uyğun aparılmasına;
- Cəmiyyətin aktivlərinin mühafizə edilməsi üçün mümkün tədbirlərin görülməsinə;
- Saxtakarlıq hallarının və digər pozuntuların müəyyən edilməsinə və qarşısının alınmasına.

31 dekabr 2019-cu il tarixinə bitən il üzrə maliyyə hesabatları Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq olunmuşdur.


TASC-nin Rəhbəri

MƏKTUB – ÖHDƏLİK

06 mart 2020-ci il

*B.Sərdarov adına Maşınqayırma Zavodu”
Törəmə Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin
Sədri Cənab Süleymanov Musa Səməd oğluna*

Audit aparılmasının şərtləri

Sizin “B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin mühasibat (maliyyə) hesabatlarının auditinin aparılması haqqında təklifinizi qəbul edərək bu məktub-öhdəliklə təsdiq edirəm. Audit standartlarına və digər hüquqi-normativ aktlara əsasən 31 dekabr 2019-cu il tarixinə bitən il üzrə balans və gəlirlər-xərclər haqqında hesabatları ilkin sənədlər üzrə seçmə üsulu ilə yoxlanacaqdır (təqdim olunan sənədlərə əsasən).

Mənim tərəfimdən audit Azərbaycan Respublikasının qanunvericilik aktlarına və Beynəlxalq Audit Standartlarına (mühasibat hesabatlarının tərtib edilməsi qaydasını və auditorun fəaliyyətini tənzimləyən qanunvericilik və normative aktlara) əsasən aparılacaqdır.

Auditin məqsədi 2019-cu il üzrə “B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında auditorun fikrini ifadə edən rəy verməkdən ibarətdir.

Mən öz nəticələrimi əsaslandırmaq üçün sizin təşkilatın işçilərinin köməyinə ümid edərək, daxili nəzarətin vəziyyətinin, uçot məlumatlarının yetərliyinin və dürüstlüğünün yoxlanılmasının bir sıra prosedurlarından və testlərindən istifadə edəcəyəm.

Auditin testlərinin seçilmə və digər özünəməxsus xüsusiyyətlərini, auditlə əhatə olunacaq sənədlərin, həmçinin böyük olmasını nəzərə alaraq, ayrı-ayrı qeyri-müəyyənlik və səhvlərin aşkar edilməməsi riski mövcuddur. Mən hər şeyi edəcəyəm ki, həmin riski minimuma endirmək mümkün olsun, lakin nəticənin tam dəqiqliyinə (auditlə qəbul edilmiş ümumi qaydaya əsasən) zəmanət verə bilmərəm. Siz mühasibat uçotu və hesabatlarının qəsdən təhrif edilməsi faktlarının aşkar edilməsi haqqında mənim yazılı hesabatımı məlumatlaşdıracaqsınız.

Mən auditin aparılmasına dair müqavilənin şərtlərinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərdiyim xidmətlərə

görə məsuliyyət daşıyacam. Mən Sizin təşkilatın kommersiya sırrını riyət edilməsi üzrə öhdəliyi öz üzərimə götürürəm.

Uçot siyasətinin seçilməsinə və tətbiq edilməsinə, daxili nəzarət və mühasibat yazılarının uyğunluğunu təmin olunmasına, ilkin uçot məlumatlarının düzgün əks etdirilməməsi də daxil edilməklə, mühasibat hesabatlarının tərtib edilməsinə görə “B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin icra orqanının məsuliyyətini Sizin nəzərinizə çatdırıram. Mən Sizin, “B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyindən xahiş edirəm ki, audit üçün təqdim edilən məlumatların tam və dürüst olmasını rəsmi təsdiq edəsiniz.

Sizin işçilərlə hərtərəfli əməkdaşlığa ümidi varam ki, auditin tam aparılması üçün zəruri olan mühasibat sənədləri və digər məlumatlar mənim sərəncamıma təqdim olunacaqdır.

Ümid edirəm ki, Sizin mühasibat hesabatlarınızın dürüstlüyü haqqında mənim fikrimi dəyişmək məqsədilə hər hansı bir formada mənə heç bir təyziq göstərilməyəcək. Qəbul edilmiş audit normalarına əsasən həmin şərtin pozulması auditin aparılmasına dair müqavilənin vaxtından əvvəl dayandırılması üçün əsasdır.

Göstərilən xidmətlərin dəyərini Sizinlə bağlılığım müqavilədə göstəriləcək razılışdırılmış məbləğ təşkil edəcəkdir.

Ayrı-ayrı işlərin dəyəri auditorların tələb olunan ixtisas səviyyəsinə və iş təcrübəsinə, məsuliyyət dərəcəsinə müvafiq olaraq dəyişə bilər. Hesablaşmanın həyata keçirilməsi qaydası və müddəti auditin aparılmasına dair müqavilə ilə müəyyən ediləcəkdir.

Xahiş edirəm ki, Sizə təqdim olunan mühasibat hesabatlarının dürüstlüğünün auditinə razılıq haqqında məktub-öhdəliyin sürətini imza edib, onun məzmununa dair irad və təkliflərinizi bizə göndərəsiniz.

*Azərbaycan Respublikası Auditorlar
Palatasının Sərbəst Auditoru*



*Abbasov Yaşar Çingiz oğlu
(soyadı, adı, atasının adı)*

*06.03.2020
(tarix)*

Mühasibat hesabatlarının dürüstlüğünün auditor yoxlamasının şərtləri ilə razıyam:

Təsərrüfat subyektinin icra orqanının rəhbəri

*
(imza)*

*Süleymanov Musa Səməd oğlu
(soyadı, adı, atasının adı)*

*06.03.2020
(tarix)*





MÜQAVİLƏ

SERİYA YA №26

AGREEMENT

SERIES YA №26

**AUDİTOR XİDMƏTİ GÖSTƏRİLMƏSİ BARƏDƏ
ON THE AUDIT SERVICE**

Bakı şəhəri

“06” mart 2020-ci il

Bundan sonra “İcraçı” adlandırılacaq

Sərbəst -Auditor Abbasov Yaşar Cingiz oğluna verilmiş :

(auditorun soyadı, adı, atasının adı və ya auditor təşkilatının adı)

27.11.2017-ci il tarixli SA/373 sayılı İCAZƏYƏ (lisenziyaya) əsasən:

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən

(lisenziyanın kim tərəfindən verilməsi, verilmə tarixi, №-si)

bir tərəfdən və bundan sonra “Sifarişçi” adlandırılacaq

“B. SƏRDAROV ADINA MƏŞİNQAYIRMA ZAVODU” TASC

(təsərrüfat subyektiinin adı və

Sədr; Musa Səməd oğlu Süleymanov

(müzəqavilə bağlayanın vəzifəsi, soyadı, adı, atasının adı)

ikinci tərəfdən auditor xidməti göstərilməsi barədə aşağıdakı müqaviləni bağladılar:*

I. Müqavilənin məzmunu və tərəflərin cavabdehliyi

1.1. Sifarişçi tapşırır, icraçı isə aşağıdakı auditor xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür:

“B. SƏRDAROV ADINA MƏŞİNQAYIRMA ZAVODU” TASC-nin

2019-cu ilin maliyyə hesabatlarının auditinin aparılması

(auditor xidmətinin növü)

1.2. Göstərilmiş auditor xidmətlərinin nəticəsini “İcraçı”:

Hesabat,Rəylə

(rəylə, aktla/ hesabatla və s.)

rəsmiləşdirir.

1.3. “Sifarişçi” göstərilmiş auditor xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutuluş məbləği ödəyir.

II. Tərəflərin hüquq və vəzifələri

2.1. İcraçının hüquq və vəzifələri:

- Müqavilə auditor təşkilati ilə bağlandıqda, onun icrasının həyata keçirəcək auditorun soyadı, adı, atasının adı, lisenziyanın kim tərəfindən verilməsi, verilmə tarixi, №-si göstərilməlidir.
 - bağlanmış müqavilənin şərtinə uyğun olaraq göstəriləcək xidmətin forma və metodlarını sərbəst müəyyən etmək;
 - sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;

3.2. Sifarişçi bu müqavilədə nəzərdə tutulan məbləği aşağıdakı qaydada ödəməlidir:

Köçürmə yolu ilə

3.3. Sifarişçi tərəfindən əsassız olaraq müqavilə və yaxud müqavilənin şərtləri pozulsara, ödənilmiş məbləğ geri qaytarılmır.

3.4. Sifarişçi göstərilən xidmətin vaxtında ödənilməmiş dəyərinin gecikdirilmiş hər günü üçün 05 % həcmində penya ödəyir.

IV. İşlərin təhvili və qəbulu qaydası

4.1. Müqavilə üzrə işlər başa çatdırıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlərin Sifarişçi təqdim edilməsi təhvil-qəbul aktı vasitəsilə həyata keçirilir.

4.2. Təhvil-qəbul aktını alan Sifarişçi ən çoxu 30 gün müddətində yoxlama aktı ilə tanış olmalı və heç bir etirazı olmazsa, imza edib İcraçıya qaytarmalıdır.

4.3. Sifarişçinin əsaslandırılmış etirazı olarsa, bu barədə hər iki tərəfin imzası ilə akt tərtib edilir və orada başa çatdırılacaq işlərin siyahısı və icra müddəti göstərilir.

4.4. Başa çatdırılacaq işlər vaxtından əvvəl yerinə yetirilərsə, Sifarişçi onu vaxtından əvvəl qəbul edir və dəyərinin razılışdırılmış qiymətlə ödəyir.

V. Tərəflərin məsuliyyəti və öhdəliyi

5.1. Sifarişçi İcraçıya xidmət göstərilməsi üçün təqdim etdiyi bütün sənədlərin, o cümlədən yazılı və şifahi izahatların düzgünlüyünə məsuliyyət daşıyır.

5.2. Sifarişçi və İcraçı öhdəliyi tam və ya qismən yerinə yetirmədikdə qüvvədə olan qanunvericiliyə və bağlanmış müqavilənin şərtlərinə görə əmlak məsuliyyəti daşıyır.

5.3. İcraçı tərəfindən xidmət vaxtında göstərilməzsə, bağlanmış müqavilənin şərtlərinə görə, İcraçı gecikdirilən hər gün üçün xidmət haqqının 05 %-i həcmində cərimə ödəyir.

5.4. Bu müqavilənin 8.3 bəndində göstərilən şərtlər pozularaq yerinə yetirilmiş iş Sifarişçi tərəfindən vaxtında qəbul edilməzsə, gecikdirilən hər gün üçün Sifarişçi xidmət haqqının %-i həcmində cərimə ödəyir.

5.5. *[Signature]*

VI. Məxfilik

6.1. Tərəflər bağlanmış müqavilənin mövcudluğu, məzmunu və müqavilənin bağlanması üçün zəruri olan sənədləri məxfi saxlamaqla, tərəf müqabilin rəsmi razılığı olmadan üçüncü tərəfə heç bir məlumat vermir.

İcraçı aşkar edilən fakt və məlumatlardan Sifarişçinin yazılı razılığı olmadan hər hansı bir məqsəd üçün istifadə edə bilməz.

6.2. İcraçı onun təqsiri üzündən olmayan səbəblərə görə yayılmış məlumatlara görə və ümumi xarakterli məlumatların yayılması üçün məsuliyyət daşımır.

Sifarişçi: "B.Sərdarov adına Maşınqayırma Zavodu" TASC

Tarix: 12.03.2020

2019-cu ilin maliyyə – təsərrüfat fəaliyyətinin auditinin keçirilməsinin strateqiyası və planlaşdırılması barədə

MƏRAMNAMƏ

01.	Sifarişçi haqqında məlumat	2
02.	Auditorla sifarişçinin münasibətləri	2
03.	Auditin predmeti və məqsədi	2
04.	Cəmiyyətin debitor və kreditorları	3
05.	Xarici mühit	3
06.	Daxili nəzarət	3
07.	Mühasibat uçotunun aparılma qaydaları və hesabatların analiz	3
08.	Məxsusi riskin analizi	3
09.	Audit yoxlamasının kritik obyektləri	4
11.	Audit yoxlamasının əhəmiyyətli obyektləri	4
12.	Auditin aparılması	5
13.	Hesabat dövrü və yoxlama müddəti	5

Bu məramnamə 31 dekabr 2019-cu il tarixədək dövrü əhatə edən təsərrüfat fəaliyyətini əks etdirən maliyyə hesabatlarının audit yoxlamasının əsas vəzifə və istiqamətlərini müəyyənləşdirir. Audit 06.03.2020-ci il tarixli müqaviləyə əsasən aparılacaqdır.

1. Sifarişçi haqqında məlumat.

*Hüquqi vəziyyət və biznes fəaliyyəti
Cəmiyyət haqqında ümumi məlumat.*

Cəmiyyət 24 dekabr 2001-ci il tarixdə DT 3349 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

Vergi ödəyicisi kimi Vergilər Nazirliyinin İri Vergilər İş üzrə Departamenti tərəfindən 14 dekabr 2004-cü il tarixində 9900060661 sayılı VÖEN-lə qeydiyyata alınmışdır.

Nizamnamə kapitalının miqdarı 11855378.00 manat formalaşmışdır və təsdiq edilmişdir.

Cəmiyyətin hüquqi ünvani

*“B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC -nın hüquqi ünvani aşağıdakı kimidir:
Azərbaycan Respublikası, Bakı şəhəri Binəqədi şosesi 53*

3. Auditin predmeti və məqsədi.

3.1. Cəmiyyətin maliyyə – təsərrüfat fəaliyyətinin audit yoxlaması hesabat dövrünün sonuna 31.12.2019-cu il tarixinə aparılacaq, Azərbaycan Respublikasında mühasibat uçotunun aparılmasını tənzimləyən normativ və qanunverici aktlara əsasən hazırlanmış mühasibat hesabatlarında göstərilən qalıqların və maliyyə nəticələrinin düzgünüyü və mötəbərliyi yoxlanılacaqdır.

3.2. Audit yoxlaması bitdikdən sonra təqdim edilən auditor rəyi Cəmiyyətin səhmdarları, Cəmiyyətin fəaliyyətində marağı olan tərəflər üçündür.

3.2. Cəmiyyətin maliyyə təsərrüfat fəaliyyətinin əks etdirən hesabatların tərtibatında istifadə olunan ilkin sənədlər və mühasibat reqistrleri, auditə ayrılmış vaxtin məhdud olduğu səbəbindən mənim tərəfimdən hazırlanmış testlərə əsasən seçmə yolla yoxlanılacaqdır.

4. Cəmiyyətin debitor və kreditorları.

4.1. Cəmiyyət aldığı pul vəsaitlərinə görə baş ofislə hesablaşma aparır. Baş ofisdən alınan vəsaitlər Azərbaycan manatı ilə alınır.

4.2. Cəmiyyətin apardığı digər hesablaşma əməliyyatları öz xərcləri və öhdəlikləri üzərində aparılır.

4.3. Aparılmış hesablaşma əməliyyatları arasında Cəmiyyətin cari təlabatının ödənilməsinə yönəldilmiş əməliyyatlar da vardır.

4.4. Cəmiyyət fəaliyyəti ilə əlaqədar olaraq büdcə və büdcədən kənar fondlarla hesablaşmalar aparır.

5. Xarici mühit.

5.1. Cəmiyyətdə auditin keçirilməsinə görə xarici amillərdən asılı olan aşağıdakı risklər ola bilər.

5.2. Azərbaycan Respublikasında qüvvədə olan qanunverici sənədlərdə və normativ aktlarda dəyişiklik edilməsi və bu dəyişikliklərin Cəmiyyətin maliyyə - təsərrüfat fəaliyyətinə mənfi təsir göstərməsi

5.3. Fors major şəraitinin yaranması (təbii fəlakətlərin baş verməsi) səbəbindən Cəmiyyətin zərər dəyməsinə görə qarşıya qoyduğu məsələlərin həllində çətinliklərin yaranması.

5.4. Azərbaycan manatının xarici valyutaya olan məzənnəsinin aşağı düşməsi.

6. Daxili nəzarət.

6.Nəzarət funksiyası formal olaraq mühasibatlığa həvalə edilmişdir .

7. Mühasibat uçotunun aparılma qaydaları və hesabatların analizi.

7.1. Audit dövrü ərzində əldə ediləcək gəlir valyuta hesabında olan vəsaitlərin qalığından əmələ gələn məzənnə fərqi ola bilər ki, bu gəlir də digər gəlir kimi qiymətləndirilir.

7.2. 01.01.2019-cu il tarixinə 31.12.2019-cu il dövriyyə cədvəli üzrə qalıqları analiz edilmişdir.

8. Məxsusi riskin analizi.

8.1.Daxili riskin qiymətləndirilməsi Sifarişçinin biznesinin xüsusiyyətləri və xarici mühitin nəzərə alınması, audit və mühasibat sahəsində biliklərimə, mühasibin işlərinə tipik əsaslanaraq həyata keçirilmişdir.

Hesabat göstəriciləri	Audit obyekti	Risk
Pul vəsaitləri	AR MUP	Orta
Debitor və kreditorlarla hesablaşmalar	AR MUP	Yüksək
Əsas vəsaitlər və kapital qoyuluşları	AR MUP	Orta
Ehtiyatlar, mal-material dəyərliləri	AR MUP	Yüksək
Əmək haqqı və sosial sigorta üzrə hesab.	AR MUP	Orta
Xərclər və məhsulun maya dəyəri	AR MUP	Yüksək
Görülmüş işlər, məhsul satışı	AR MUP	Yüksək
Digər vəsaitlər	AR MUP	Orta
Maliyyə hesabatları	AR MUP	Yüksək

9. Audit yoxlamasının kritik obyektləri

Audit riski qiymətləndirildikdən sonra fikrimcə cəmiyyətin maliyyə – təsarrüfat fəaliyyətində kritik obyektlər yoxdur.

10. Audit yoxlamasının əhəmiyyətli obyektləri

10.1. Əsas vəsaitlər

- *Cəmiyyətin əsas vəsaitləri avtomobil, ofis avadanlığı və texnikasından ibarətdir. Audit dövründə əsas vəsaitlərin inventarizasiyası aparılacaq, onların mədaxil edilməsinin mühasibat uçotunda necə əks etdirilməsi yoxlanılacaq və ilkin mühasibat sənədləri ilə tutuşturulacaqdır. Əsas vəsaitlərin köhnəlməsinin qüvvədə olan normalara uyğunluğunun və onların ümumtəsarrüfat xərclərində necə əks olunmasının və hesablanmış əmlak vergisinin düzgünlüyü yoxlanılacaqdır.*

10.2. Pul vəsaitləri

- *Pul vəsailərinin auditi bank hesablarında və kassada olan vəsaitlərin hesabatlarda əks olunmasının, pul vəsaitlərin mədaxili və məxaricinin, kassa əməliyyatları üzrə sənədləşmələrin aparılmasının, valyuta əməliyyatları üzrə məzənnə fərqlərinin düzgünlüğünün auditindən ibarət olacaqdır. Bundan başqa müfəkkil banklardan hesablarda olan qalıqların təsdiq olunması barədə arayışlar alınacaq, kassada olan nəğd pul qalığının inventarizasiyası aparılacaqdır.*

10.3. Debitor və kreditorla hesablaşmalar

- *Hesablaşma əməliyyatlarının auditi hesabat dövrünün sonuna qalıqların yoxlanılması, daha çox maddi əhəmiyyət kəsb edən qalıqlar üzrə ilkin sənədlərə əsasən aparılmış əməliyyatlarının düzgünlüğünün mühasibat uçotunda necə əks etdirilməsi yoxlanılacaq, həmin təşkilatlardan qalıqların təsdiq olunması tələb olunacaqdır. Büdcə və büdcədən kənar fondlarla aprılmış əməliyyatlar başdan başa yoxlanılacaq. Aparılmış əməliyyatların nəticələri ilkin sənədlərlə üzləşdiriləcəkdir. Əlavə dəyər vergisinin hesabatlarda necə əks etdirilməsinə xüsusi diqqət yetiriləcəkdir.*

10.4. Ümumtəsərrüfat xərcləri

- *Ümumtəsərrüfat xərclərinin tərkibi nümayəndəliyin fəaliyyətində mühüm yer tutur. Mühasibatlıqdan xərclərin tərkibi barədə arayış alınacaqdır. Əmək haqqı, kommunal, büdcədənmişləri və s xərclərin tərkibində daha çox maddi əhəmiyyət kəsb edən elementlər müəyyənləşdiriləcək, ilkin sənədlərlə üzləşdirilərək onların düzgünlüyü yoxlanılacaqdır.*

11. Auditin aparılması

Audit zamanı audit obyektlərinə fərdi yanaşma olacaq, analitik testlər tətbiq olunacaqdır. Testlər tətbiq olunan seçimlər audit riskinin dərəcəsinə əsasən müəyyənləşdiriləcəkdir.

12. Hesabat dövrü və yoxlama müddəti

12.1. Azərbaycan Respublikasının 31.12.2019-cu il üçün hesabatların təqdim etmə müddəti növbəti ilin son tarixi sayılır.

12.2. Audit başa çatdıqdan sonra cəmiyyətin gəlirləri və xərcləri barədə vergi bəyannaməsi mənim tərafimdən təsdiq olunacaq və nümayəndəliyə maliyyə hesabatlarının mötəbərliyi barədə auditor rə'yini təqdim ediləcəkdir.

12.3. Auditin sona çatma müddəti 11.03.2020-ci il tarixə kimi planlaşdırılır. Audit bitdikdən sonra 12.03.2020-ci il Azərbaycan Respublikasının mövcud qanunverici sənədlərinin tələblərinə audit standartlarına uyğun olaraq auditor hesabatı təqdim ediləcəkdir.

Sərbəst auditor:



The image shows a handwritten signature in black ink, which appears to be "Abbasov Yaşar Çingiz oğlu", written over a circular blue stamp. The stamp contains the following text in English and Russian:

ABBEYER ASSOCIATES
SƏRBƏST AUDİTOR
INDEPENDENT AUDITOR
AUDITOR
Auditor of Azerbaijan Republic
Sərbəst auditor: Abbasov Yaşar Çingiz oğlu
SA/373
YÖDEN TƏQDİM ETMƏ MÜDDƏTİ

Abbasov Yaşar Çingiz oğlu

Mündəricat

Səhifə

Rəhbərliyin məsuliyyəti	1-2
Rəy	3-4
Balans Hesabatı	5
Mənfəət və Zərərlər Hesabatı	6
Pul vəsaitlərinin hərakəti hesabatı	7
Kapitalda Dəyişikliklər Hesabatı	8
Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər	9 -20

Rəhbərliyin Hesabatı

Rəhbərlik 31 Dekabr 2019-cu il tarixdə bitən il üzrə öz hesabatını və audit olunmuş maliyyə hesabatlarını təqdim etməkdən məmnundur.

Əsas Fəaliyyət:

Cəmiyyətin əsas fəaliyyəti dağ –mədən çıxarma , neftçixarma sənayesi avadanlıqlarının üstehsali olmuşdur.

Risklərin idarə olunması və Daxili Nəzarət Sistemi:

Cəmiyyət davamlılığı, məşgulluğa və əlavə gəlirliliyə nail olmaq üçün risklərin idarəolunmasına böyük əhəmiyyət verir. Risklərin idarə edilməsinin strukturu riskləri müəyyən edir, qiymətləndirir, idarə edir və risklər haqqında ardıcıl və etibarlı əsasda hesabat verir. Əsas risklərə kredit, bazar (likvidlik, faiz dərəcəsi və xarici valyuta məzənnələri) və əməliyyat riskləri daxildir.

Rəhbərlik daxili nəzarət sisteminin mövcudluğuna və onun davamlı-səmərəliliyinin yoxlanmasına cavabdehlik daşıyır. Yuxarıdakıları nəzərə alaraq, Cəmiyyət idarəetmə və informasiya sistemləri vasitəsi ilə davamlı olaraq riskləri nəzərdən keçirir.

Fəaliyyətin Fasiləsizliyi:

Əlavə edilmiş maliyyə hesabatları fəaliyyətin fasiləsizliyi prinsipi əsasında hazırlanmışdır. Hesabatları hazırlayarkən menecment Cəmiyyətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini həyata keçirmə qabiliyyətini qiyamətləndirilmişdir. Menecment Cəmiyyətin fasiləsizlik prinsipinə əsasən fəalliyətini davam etdirməsinə şübhə yarada biləcək, onları hadisələrlə və vəziyyətlə bağlı qeyri-müəyyənliliklərin olmasına inandıracaq hər hansı sübutla qarşılaşmamışdır.

Kreditor borclarının ödənilməsi siyasəti:

Cəmiyyət təchizatçılarla razılışdırılmış müddət və şərtlərlə borcun ödənilməsi siyasətini həyata keçirir. Siyasətin məqsədi standard ödəniş sisteminin tətbiq edilməsidir.

Balans tarixindən sonrakı hadisələr:

Rəhbərliyin fikrincə, maliyyə ilinin sonundan maliyyə hesabatlarının hazırlandığı tarixdək olan dövrdə Cəmiyyətin bitmiş maliyyə ilinin əməliyyatlarına əhəmiyyətli təsir göstərə biləcək hər hansı əhəmiyyətli və qeyri-adi əməliyyat və ya hadisə baş verməmişdir.

Torpaq, tikili və avadanlıqlar:

Torpaq, tikili və avadanlıqlar üzrə hərəkət maliyyə hesabatlarına 4 nömrəli qeyddə göstərilmişdir.

Səhmdarlar:

Nizamnamə kapitalının miqdarı 11855378.00 manat formalaşmışdır və təsdiq edilmişdir

Rəhbərliyin məsuliyyəti

Azərbaycan Respublikası Mülki qanunvericiliyi Rəhbərlikdən hər bir maliyyə ili üçün Cəmiyyətin ümumi vəziyyətini və maliyyə ili üçün mənfəət və zərərini düzgün və ədalətli şəkildə təqdim etmək imkanı verən maliyyə hesablarını hazırlamağı tələb edir.

Nəzərdən keçirilən il üzrə audit olunmuş maliyyə hesabatları dövlət qanunlarına uyğun olaraq hesablanmışdır. Rəhbərlik təsdiq edir ki, Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman lazımı dəqiqliklə açıqlıya bilən və onların maliyyə hesabatlarının müvafiq qanunvericiliyin tələblərinə uyğun olmasına təmin edən uyğun və adekvat mühasibat müxabirləşməsinin doğruluğuna (maintenance) əhəmiyyətli dərcədə diqqət yetirilib. Rəhbərlik həmçinin təsdiq edir ki, maliyyə hesabatlarının ədalətli şəkildə əks etdirməsi və Cəmiyyətin maliyyə vəziyyətini və onun əməliyyatlarının nəticələrini əsaslandırılmış şəkildə təqdim edilməsi məqsədilə uyğun uçot siyaseti seçilmiş və ardıcılıqla tətbiq edilmişdir.

İdarə Heyətinin Sədri: Musa Səməd oğlu Süleymanov

"B.Sərdarov adına Maşınqayırma Zavodu" TASC





Sərbəst Auditor
Abbasov Y.Ç.

Independent Auditor
Y.C. Abbasov

Bakı şəhəri ,F.X.Xoyski küç.,98A

Tel: (994 51) 486 17 21, (994 12) 465 67 98

E-mail: yashar.referee@mail.ru

Baku c., F.X.Xoyski , 98A

Tel: (994 51) 486 17 21, (994 12) 465 67 98

E-mail: yashar.referee @mail.ru

**“B.SƏRDAROV ADINA MAŞINQAYIRMA ZAVODU”
TÖRƏMƏ AÇIQ SƏHMDAR CƏMIYYƏTİNİN RƏHBƏRLİYİNƏ
MÜSTƏQİL AUDİTORUN HESABATI**

Rəy

Mən “B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə üçot siyasetinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Mən auditi Beynəlxalq audit standartlarına (BAS) uyğunaparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərimə əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditü üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındaki maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və mən digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görərə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarə etməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlerin nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığını dair kafı əminlik əldə etmək və rəyimində daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafı əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvler nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Azərbaycan Respublikasının Auditorlar

Palatası tərəfindən verilmiş

SA/373 İCAZƏ (Lisenziya) 27.11.2017-ci il

12 mart 2020-ci il

Bakı, Azərbaycan Respublikası, F. X. Xoyski 98a
E-mail :İqtisadci.audit@gmail.com

Tel: (051) 486 17 21

**Azərbaycan Respublikasının
Auditorlar Palatasının**

Sərbəst Auditoru:

Abbasov Yaşar Çingiz oğlu




“B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyət

BALANS HESABATI

31 dekabr 2019-cu il tarixdə bitmiş il üzrə

Azərbaycan Manatı ilə

	Qeyd	2019	2018
AKTİVLƏR			
<i>Dövriyyə aktivləri</i>			
Pul vəsaitləri və onların ekvivalentləri		1671,00	1484,00
Digər aktivlər		10665797,00	8335805,00
Sair debitor borclar		2322668,00	2408976,00
Mal-material dəyərliləri / ehtiyatlar		3790352,00	2147495,00
		16780488,00	12893760,00
<i>Qeyri-dövriyyə aktivləri</i>			
Əsas vəsaitlər		0,00	3809531,00
Kapitallaşdırılma üçün aktivlər		1757512,00	2304621,00
Sair dövriyyə aktivləri			
		1757512,00	6114152,00
		18538000,00	19007912,00
CƏMİ AKTİVLƏR			
<i>Qısamüddətli öhdəliklər</i>			
Alınmış avanslar		184138,00	
Sair kreditor borclar		3459449,00	3576804,00
Cari vergi öhdəlikləri		2171758,00	2652093,00
Sair öhdəliklər			
		5815345,00	6228897,00
<i>Uzunmüddətli öhdəliklər</i>			
Bank kreditləri		0,00	56360,00
Sair uzunmüddətli öhdəliklər			
		0,00	56360,00
		5815345,00	6285257,00
CƏMİ ÖHDƏLİKLƏR			
KAPİTAL			
Nizamnamə kapitalı		11855378,00	11855378,00
Kapital ehtiyatları		867277,00	867277,00
Bölüşdürülməmiş mənfəət (zərər)			
Hesabat ilinin mənfəəti (zərəri)			
		12722655,00	12722655,00
		18538000,00	19007912,00
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR			



Sədr :

“ ” 2020-ci il



Baş mühasib :

“ ” 2020-ci il



**“B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyət
MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HESABATI
31 dekabr 2019-cu il tarixdə bitmiş il üzrə**

Qeyd	<i>Azərbaycan Manatı ilə</i>	
	2019	2018
GƏLİRLƏR		
Malların təqdim edilməsindən gəlir	1533709,00	1431507,00
İş və xidmətdən gəlir		
Icarədən gəlirlər	3000,00	3000,00
Əsas vəsaitlərin təqdim edilməsindən gəlir		
	1536706,00	1434507,00
XƏRCLƏR		
Material xərcləri	-373997,00	-475050,00
Muzdla işləyənlərə vasait	-872556,00	-817956,00
Köhnəlmə və amortizasiya	-60000,00	-60000,00
Sair əməliyyat xərcləri	-142865,00	-469233,00
	-1449418,00	-1822239,00
Vergiden azad olinan fəaliyyətlə bağlı xərclər		
ƏMƏLİYYAT MƏNFƏƏTİ (ZƏRƏRİ)	87288,00	-387732,00
Vergidən azad olunan gəlirlər		
Digər xərclər		
Vergiqoymadan əvvəl mənfəət (zərər)	87288,00	-387732,00
Keçmiş illərin zərəri (2014, 2015, 2017, 2018)	-1055791,00	
Mənfəət vergisi		
Hesabat dövründə xalis mənfəət (zərər)		-387732,00

Sədr :

“—” 2020-ci il

Baş mühasib :

“—” 2020-ci il



**“B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyət
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI - DOLAYI METODLA
31 dekabr 2019-cu il tarixdə bitmiş il üzrə**

	<i>Azərbaycan Manatı ilə</i>	
Qeyd	2019	2018
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Hesabat dövründə xalis mənfəət /zərər	0,00	-387732,00
Mənfəət vergisi üzrə xərclər		
Qeyri-pul maddələri üzrə gəlirlər və xərclər:		
• Əsas vəsaitlərin amortizasiyası	60000,00	60000,00
• Qeyri-maddi aktivlərin amortizasiyası		
Dövriyyə kapitalında dəyişikliklər:		
• Mal-material ehtiyatları üzrə artım/azalma	-1642857,00	602773,00
• Əməliyyat debitor borclarında artım/azalma	86308,00	-242054,00
• Əməliyyat kreditor borclarında artım/azalma	469912,00	2779586,00
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	-1026637,00	2692573,00
İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Əsas vəsaitlərin xaricolması üzrə qalıq dəyəri		
Əsas vəsaitlərin alınmasına görə ödənişlər		
Kapital qoyuluşu		
Nizamnamə kapitalına daxilolma		
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		
Maliyyə fəaliyyəti nəticəsində pul vəsaitlərinin hərəkəti		
Təsisçidən daxilolmalar		
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti		
Pul vəsaitlərinin və bank overdraftlarının xalis artması (azalması)	187,00	1483,00
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları	1484,00	1,00
İlin sonuna pul vəsaitləri və bank overdraftları	1671,00	1484,00
İl ərzində artım (azalma)	187,00	1483,00

Sadr :

“ ” 2020-ci il

Baş mühəsib :

“ ” 2020-ci il



**“B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyət
KAPİTALDA DƏYİŞİKLİKLƏR HESABATI
31 dekabr 2019-cu il tarixdə bitmiş il üzrə**

Qeyd	<i>Azərbaycan Manatı ilə</i>			
	Nizamnamə Kapitalı	Kapital ehtiyatları	mənfəət (zərər)	Cəmi Kapital
1 yanvar 2019-cu tarix balans	11 855 378,00	-832 232,00		11 023 146,00
Uçot siyasetində dəyişikliklərlə bağlı düzəlişlər				
31 yanvar 2019-cu il tarixə	11 855 378,00	-832 232,00		11 023 146,00
Mənfəət və zərər haqqında hesabtda tanınmayan gəlirlər				
Il ərzində xalis mənfəət		87 288,00		87 288,00
31.12. 2019 –cu il tarixinə kapitalın istifadəsindən əvvəl balans	11 855 378,00	-744944,00		11 110434,00
Kapital maddələri arasında köçürmələr				
Kapitalın istifadəsi				
Nizamnamə kapitalına qoyuluş				
31.12.2019-cu tarixinə balans	11 855 378,00	-744944,00		11 110434,00
2019-cu il üçün kapitalda dəyişiriklər		87 288,00		87 288,00



Sədr :

“_” 2020-ci il



Baş mühəsib :

“_” 2020-ci il



Maliyyə hesabatlarına şərhlər və qeydlər.

1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2019-cu ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyəti üçün tərtib edilmişdir.

1.1. Cəmiyyət haqqında ümumi məlumat.

Cəmiyyət 24 dekabr 2001-ci il tarixdə DT 3349 nömrəli şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

Vergi ödəyicisi kimi Vergilər Nazirliyinin İri Vergilər İş üzrə Departamenti tərəfindən 14 dekabr 2004-cü il tarixində 9900060661 sayılı VÖEN-lə qeydiyyata alınmışdır.

Nizamnamə kapitalının miqdarı 11855378.00 manat formalaşmuşdur və təsdiq edilmişdir.

1.2. Cəmiyyətin hüquqi ünvani

“B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC-nin hüquqi ünvani aşağıdakı kimidir:
Azərbaycan Respublikası, Bakı şəhəri Binəqədi şəhəsi 53

1.3. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.

2. Uçot siyasetinin təqdimatı

Uçot siyasetinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəələri aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdərsə, göstərilən uçot siyaseti müddəələri təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

2.1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

“B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Bu maliyyə hesabatları tərtib olunarkən 31 dekabr 2018-ci il tarixə olan göstəricilər dəqiqləşdirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasetinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.

2.2. Valyutaların yenidən hesablanması

(a) Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).

(b) Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq

**"B.Sərdarov adına Maşınqayırma Zavodu" Törəmə Açıq Səhmdar Cəmiyyət
31 dekabr 2019-cu il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər**

funksional valyutada əks etdirilir. Məzənnə fəqqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevriləsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasıdan yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdir, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərclər, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

Xarici valyuta məzənnələri

Cəmiyyət maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir:

31 dekabr 2019 -cu il

31 dekabr 2018 -ci il

1 ABŞ dolları	-	-
1 Avro	-	-
1 Rusiya rublu	-	-

2.3. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər ələ maddi aktivlərdir ki:

- Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
- Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müəvafiq surətdə ədalətli dəyər üzrə yenidən qiymətləndirilməmişdir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmış və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayıaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərində silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İllik dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İllik dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan dütün cari təmir və istismar xəcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xəclər çəkilmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.

2.4. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- Maşın avadanlıq – 5 il və ya illik 25%
- Nəqliyyat vasitələri – 5 il və ya illik 25%
- Sair əsas vəsaitlər – 5 il və ya illik 20% (ötürücü qurğular)

Aktivlərin ləğv edilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmaldan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

2.5. Qeyri-maddi aktivlər

Cəmiyyətin qeyri-maddi aktivləri yoxdur.

2.6. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmamasını göstərisə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

- (a) Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyəri;
- (b) İstifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axımlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölündürülər.

2.7. Ehtiyatlar

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınlamaların qiyməti üzrə (FIFO metodu) hesablanır. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfiət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

2.8. Alıcılar və sifarişçilərin debitor borcları

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yiğilması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünüsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərqlidir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfiət və zərərlər haqqında hesabatda əks etdirilir.

2.9. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəğd pul məbləğinə çevrilə bilən və dəyəri cuzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

2.10. Kreditlər bə borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır. Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüquq olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

2.11. Mənfiət vergisi

Mənfiət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır və hesabatda düzgün əks etdirilmişdir.

2.12. Qarşidakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Qarşidakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər) planlaşdırılmışdır.

3. Maliyyə risklərinin idarə edilməsi

3.1. Maliyyə riskərinin faktorları

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatina xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında olan qlobal maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcədə onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə programı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir.

(a) Bazar riski

(i) Valyuta riski

Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də, xarici valyuta kurslarının (əsasən ABŞ dolları, avro, rus rublu və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto investisiyalara münasibətdə mübadilə kueslarının dəyişməsi riski mövcuddur.

(ii) Qiymət riski

Cəmiyyət göstərdiyi xidmətlər üzrə qiymət riski mövcuddur. Satışı, xidmət və reklam xidmətləri üzrə qiymətlər daha çox ölkədə iqtisadiyyatının inkişaf səviyyəsindən, MMC nəticələrindən və bir çox başqa amillərdən asılıdır.

(b) Kredit riski

Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Cəmiyyət tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdırın prosedurlar işlənmişdir.

(c) Likvidlik riski

Likvidlik riskinin ehtiyatkarlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət həcmiñin saxlanması, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxma biləcək disbalans hallarında operativ idarərtmə imkanlarını nəzərdə tutur.

3.2. Törəmə maliyyə alətləri və hedcinq əməliyyatları

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alələrinin hedcinq əleti kimi təsnifləşdirilməsindən asılıdır.

(a) Ədalətli dəyərin hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi əleti kimi təsnifləşdirilən törəmə alətlərin

ədalətli dəyərinin dəyişməsi mənfiət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birlikdə eks etdirilir.

(b) Pul vəsaitləri axınının hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tannır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfiət və zərərlər haqqında hesabatda eks etdirilir).

(c) Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyatları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfiət və zərərlər haqqında hesabatda eks etdirilir.

4. Uçot siyasetinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Cəmiyyət növbəti maliyyə ili ərzində hesabatlarda eks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasetinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında eks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılardaxildir:

4.1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxminini və həqiqi zərərlər arasındaki hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

4.2. Binaların yenidən qiymətləndirilməsi

Hər bir balans tarixində Cəmiyyətin binalarının ədalətli dəyərinin balans hesabatında eks etdirilməsi məqsədilə, rəhbərlik binaların yenidənqiymətləndirilməsi üzrə əsas əldə etmək məqsədilə müstəqil qiymətləndirmə hesabatının tələb olunduğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürülməsi nəzərdə tutulur. Hazırkı maliyyə hesabatlarının əhatə etdiyi dövrün sonuna cəmiyyətin balansında olan əsas vəsaitlət barədə məlumatlat göstərilmişdir.

4.3. Vergi qanunvericiliyi və əmək qanunvericiliyi

“B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC Azərbaycan Respublikasının vergi, əmək, sosial siğorta, valyuta və s. qanunvericiliyi ilə nəzərdə tutulan tələblərə təlimata uyğun əməl etmişdir. Büdcə və sosial siğorta ayırmaları düzgün hesablanmışdır. Audit başa çatan günlə Cəmiyyətin vergi borcu olmuşdur. (Üzləşmə aktlarının surəti hesabata əlavə olunur).

5. Yeni və yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi

1 yanvar 2008-ci il tarixdən bəzi yeni MHBS-1 qüvvəyə minmişdir. Aşağıda hal-hazırda Cəmiyyətin fəaliyyəti üçün məqbul sayılan və ya gələcəkdə sayıla bilən yeni və ya yenidən işlənmiş standartlar və onlara dair şərhlər təqdim edilir, eləcə də onların Cəmiyyətin uçot siyasetinə təsiri haqqında məlumatlar göstərilir. Uçot siyasetindəki bütün dəyişikliklər aşağıda başqa cür göstərilmədiyi hallarda, 1 yanvar 2008-ci il tarixə bələsdürüləməmiş mənfəətə düzəlişlər edilməsi nəzərə alınmaqla, retrospektiv qaydada tətbiq edilmişdir.

5.1. MHBS 7 “Maliyyə alətləri: Məlumatların açıqlanması” və BMS 1 “Maliyyə hesabatlarının təqdimati” standartına dəyişikliklər – kapital barədə məlumatların açıqlanması (1 yanvar 2007-ci il tarixdən qüvvəyə minmişdir).

Yeni MHBS maliyyə alətləri haqqında məlumatların yenilənməsi məqsədilə məcburi xarakter daşıyan məlumatların açıqlanma həcmini genişləndirir. Məlumatların açıqlanma həcmi əhəmiyyətli dərəcədə artmışdır və bu zaman risklərin kəmiyyət aspektlərinə və risklərin idarə olunması metodlarına xüsusi diqqət ayrılmışdır. Kəmiyyət açıqlamaları müəssisə daxilində rəhbərliyə təqdim edilən məlumatlar əsasında risklərin dərəcəsi haqqında məlumat əldə etməyə imkan yaranmışdır. 1 sayılı BMS-ə Əlavədə müəssisə və onun törəmə müəssisəsinin kapitalı və bu kapitalın idarə edilməsi üsulları haqqında məlumat açıqlanır. Hazırda Cəmiyyət yeni MHBS və 1 sayılı BMS-ə əlavənin onun maliyyə hesabatlarında açıqlanan məlumatlara təsirini təhlil edir.

5.2. BMS 23 “Borc vəsaitləri üzrə xərclər” (mart, 2007-ci ildə yenidən işlənmişdir, 1 yanvar 2009-cu və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

Yenidən işlənmiş BMS 23, 2007-ci il mart ayında dərc edilmişdir. Bu standarta edilmiş əsas dəyişiklik istifadəçi və ya satışı kifayət qədər uzun müddət tələb edən aktivlərə aid olan borc vəsaitləri üzrə xərclərin dərhal xərcə silinməsi üsulunun ləğv edilməsidir. Buna görə, müəssisə borc vəsaitləri üzrə xərcləri aktivin maya dəyəri kimi kapitallaşdırır. Yenidən işlənmiş standart kapitallaşdırmağa başlama tarixi 1 yanvar 2019-ci il və ya bu tarixdən sonra olan kvalifikasiyalı aktivlərə aid borc vəsaitləri üzrə xərclərə prospektiv qaydada tətbiq edilir. Hazırda Cəmiyyət yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

5.3. Digər yeni standartlar və şərhlər

Cəmiyyət tərəfindən əvvəllər aşağıdakı yeni standartlar və şərhlər qəbul edilmişdir:

- BMHŞK-4 (Beynəlxalq maliyyə Hesabatları üzrə Şərhlər Komitəsi – IFRIC) “Müqavilədə lizinq əlamətlərinin mövcud olmasının müəyyən edilməsi” (1 yanvar 2006-ci il tarixdən qüvvəyə minmişdir). BMHŞK 4 uyğun olaraq müqavilədə lizinq əlamətlərinin mövcud olub-olmadığının müəyyən edilməsi müqavilənin iqtisadi məzmununa əsaslanmalıdır. Bu məqsədlə müqavilədə: a) müqavilənin yerinə yetirilnəsinin konkret aktiv və ya aktivlərin istifadəsi ilə əlaqəli olub-olmadığının və b) müqavilədə aktivdən istifadə hüququnun ötürülməsinin nəzərdə tutulub-tutulmadığının müəyyən edilməsi tələb olunur.
- BMS 39 (Düzəliş) “Ədalətli dəyər prinsipi ilə qiymətləndirmə imkanı” (1 yanvar 2006-ci il tarixdən qüvvəyə minmişdir). 39 sayılı BMS-ə (2003-cü ildə yenidən işlənmiş) uyğun olaraq,

**“B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyət
31 dekabr 2019-cu il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər**

müəssisələr ilkin uçot zamanı qiymətləndirmənin nəticələrini mənfiət və zərər hesabatında (“maliyyə alətlərinin mənfiət və zərər hesabatında ədalətli dəyərlə ölçülməsi”) qeydə almaqla, bütün maliyyə alətlərini qəti surətdə ədalətli dəyərlə ölçülməli maliyyə alətləri kimi təsnişləşdirə bilər. Standarta edilmiş düzəliş “mənfiət və zərər hesabatında ədalətli dəyərlə ölçülən” maliyyə alətləri anlayışını dəyişdirmiş və maliyyə alətlərinin bu kateqoriyaya aid edilməsi imkanını məhdudlaşdırılmışdır. Bu düzəliş hazırkı maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.

6. Əsas vəsaitlər

	Binalar, qurğular	Məşin və avadanlıq	Nəqliyyat vasitələri	Digər	Cəmi
31 dekabr 2018-ci il tarixinə qalıq dəyəri	2655183,00	738290,00		416058,00	3809531,00
Daxilolmalar					
Xaricollmalar					
Amortizasiya ayırmaları	40000,00	12000,00		8000,00	60000,00
Silinmişdir	2615183,00	726290,00		408058,00	3749531,00
31 dekabr 2019-cu il tarixinə qalıq dəyəri	0,00	0,00		0,00	0,00
31 dekabr 2019-cu tarixinə balans dəyəri	0,00	0,00		0,00	0,00
31 dekabr 2018-ci tarixinə balans dəyəri	2695183,00	738290,00		416058,00	3809531,00

7. Ehtiyatlar

	2019	2018
Hazır məhsul	2435611,00	931321,00
Bitməmiş istehsal	510524,00	413553,00
Mallar	844217,00	802621,00
Sair ehtiyatlar	3790352,00	2147495,00

8. Debitor borcları

	2019	2018
Alicilar və sifarişçilərin debitor borcları		
Ümidsiz borclar və qiymətdən düşmə üzrə ehtiyatlar (rezervlər)		
Alicilar və sifarişçilərin debitor borcları		
İşçi heyəti üzrə debitor borcları	2322668,00	2408976,00
Sair debitor borcları	2322668,00	2408976,00
Əlaqəli tərəflərə verilmiş borclar		
Əlaqəli tərəflərə verilmiş uzunmüddətli borclar	2322668,00	2408976,00
Qısamüddətli debitor borcları		

**“B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyət
31 dekabr 2019-cu il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər**

9. Sair aktivlər

	2019	2018
Əvəzləşdiriləcək vergi və məcburi ödənişlər		
Gələcək hesabat dövrünün xərcləri		
Verilmiş qısamüddətli avanslar	10665797,00	8335805,00
Sair dövriyyə aktivləri	10665797,00	8335805,00

10. Pul vəsaitləri və onların ekvivalentləri

	2019	2018
Kassada olan nağd pul vəsaitləri		
Yolda olan pul vəsaitləri (korporativ kart hesabı)	1671,00	1484,00
Bank hesablarında pul vəsaitləri	1671,00	1484,00
Bank hesablarında pul vəsaitlərindən:		
• Milli valyutada bank hesabları	1671,00	1484,00
• Xarici valyutalarda bank hesabları	1671,00	1484,00

11. Cari vergi və digər məcburi ödənişlər üzrə öhdəliklər

	2019	2018
Vergilər üzrə öhdəliklər	2171758,00	2652093,00
Sosial siyortva təminat üzrə öhdəliklər	2171758,00	2652093,00

12. Kreditor borcları

	2019	2018
Bank kreditləri	0,00	56360,00
Alınmış avanslar	184138,00	
Sair kreditor borcları	3459449,00	3576804,00
	3643587,00	3633164,00

13. Sair öhdəliklər

	2019	2018
Alınmış qısamüddətli kreditlər		
Xərclər və ödəmələr ucun ehtiyatlar		

14. Qrup daxilində və digər əlaqəli tərəflərin kreditor borcları

	2019	2018
Törəmə asılı müəssisələrə kreditor borclar		
Təsisçilərə olan kreditor borcları		

**“B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyət
31 dekabr 2019-cu il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər**

15. Komersiya gəliri

	2019	2018
Əsas vəsaitin təqdim edilməsindən gəlir	1533706,00	1431507,00
Malların təqdim edilməsindən gəlir	3000,00	3000,00
İcarədən gəlir	1536706,00	1434507,00

16. Sair əməliyyat gəlirləri

	2019	2018
Sair gəlirlər	-	-
	-	-
	-	-

17. Fövqəladə gəlirlər

	2019	2018
Məzənnə fərqindən gəlirlər	-	-
Ümidsiz kreditor borcların silinməsindən gəlir	-	-
Əsas vəsaitlərin xaric olmasından gəlirlər	-	-
	-	-
	-	-

18. Xidmətlərin / materialların dəyəri

	2019	2018
Bank xidməti	5796,00	6866,00
Rabitə xidməti	232,00	308,00
İcarə haqqı	-	-
Təmir xərcləri	85104,00	88882,00
Enerji xərci	6506,00	9495,00
Qaz xərci	635,00	675,00
Su və kanalizasiya xərcləri	373997,00	475050,00
Material xərcləri	-	3300,00
Mühafizə xərclər	-	-
	472270,00	584576,00

19. Sair əməliyyat xərcləri

	2019	2018
Gəlirdən çıxılan vergilər	44592,00	111588,00
Amortizasiya xərcləri	60000,00	60000,00
Digər xərclər	-	248119,00
	104592,00	419707,00

**“B.Sərdarov adına Maşınqayırma Zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyət
31 dekabr 2019-cu il tarixinə Maliyyə Hesabatları üzrə Şərhlər və Qeydlər**

20. Muzdla işləyənlərə vəsait

	2019	2018
Əmək haqqı	716821,00	670456,00
Sosial siğorta ayırmaları	155735,00	147500,00
	872556,00	817956,00

21. İşçilərin sayı

	2019	2018
İşçilərin sayı	148	148

22. Hesabat tarixindən sonra baş vermiş hadisələr

31 dekabr 2019-cu il tarixə maliyyə hesabatlarında borc qalıqları aşağıdakı kimi olmuşdur.

Vergilər üzrə. 31 dekabr 2019-cu il tarixinə cəmiyyətin vergilər üzrə kreditor borcu olmamışdır.

Sosial siğorta ayırmaları üzrə. 31 dekabr 2019-cu il tarixinə cəmiyyətin sosial siğorta ayırmaları üzrə borcu olmamışdır.

Əmək haqqı üzrə. 31 dekabr 2019-cu il tarixinə cəmiyyətin əmək haqqı üzrə işçi heyətinə borcu olmamışdır.

Bakı şəhəri

12 mart 2020-ci il

TƏHVİL-QƏBUL AKTİ

Biz, aşağıda imza edənlər, "İcraçı" Azərbaycan Respublikası Auditorlar Palatasının Sərbəst Auditoru Yaşar Çingiz oğlu Abbasov şəxsində bir tərəfdən və "Sifarişçi" "B.Sərdarov adına Maşınqayırma Zavodu" Törəmə Açıq Səhmdar Cəmiyyəti şəxsində Süleymanov Musa Səməd oğlu digər tərəfdən bu aktı tərtib edirik ondan ötəri ki, "İcraçı" tərəfindən tərtib edilmiş Akt təhvil verilir "B.Sərdarov adına Maşınqayırma Zavodu" Törəmə Açıq Səhmdar Cəmiyyətinə.

06 mart 2020-ci il tarixli YA №26 sayılı müqavilənin şərtlərinə uyğun olaraq audit aparılmışdır. Auditin yekununda aşağıdakı sənədlər təhvil verilir.

Auditor Müqaviləsi 4 səhifə

Audit hesabatı 17 səhifə.

Audit Rəyi 2 səhifə.

Auditin nəticəsinə görə "Sifarişçi"-yə auditorun Hesabat-Rəyi təhvil verilmişdir.

Təhvil Verdi:

"İcraçı"



Təhvil aldı:

"Sifarişçi"

